



Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünüə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizənən onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımıza tanıış edirik.

ELDAR MUĞANLI



1960-ci ildə Muğanlı Parsabad bölgəsində dünyaya gəlib. İlk təhsilini də burada alıb. Ana dilində yazdığı ilk əsərləri İran inqilabından sonra nəşrə başlayan dövrü mətbuatda çap olunub. Şeirlərinin bir hissəsi "Həyat yollarında" adlı kitabında (1990) nəşr edilib. "Sahir ədəbi-mədəni dərnəyi"nin idarə heyətinin üzvü və Azərbaycan türkçəsində İranda 2018-ci ildən nəşr olunan "İşiq" jurnalının baş yazarı və 2012-ci ildən fealiyyət göstərən "İSHIQ" Azərbaycan ədəbiyyat və incəsənət qrupunun yaradıcısıdır.

Dağlar qızı

Mən dağların qızıymam,
Al-qırmızı donum var.
Qan kimi qırmızıymam,
Məni sevər şən bahar.


Donum dağ yaraşığı,
Özüm yamacə bəzək,
Rəngim günəş işığı,
Görünürəm şəfəqtək.

Adımı bildinizmi,
Ay mehriban uşaqlar?
Qırmızıymam qan kimi,
Mənlə gözəldi dağlar.

Bilmədiniz? Qoy deyim:
- Qırmızı piyaləyəm.

Bahar fəslə gələrkən,
Dağda açan laləyəm.

AQSİN AĞKƏMƏRLİ



1960-ci ildə Güney Azərbaycanda, Mişov dağlarının etəklərində yerləşən İskəmər kəndində anadan olub. İbtidai, orta və ali təhsil alaraq həkimlik peşəsinə yiyələnib. İxtisasca həkim olsa da, hobbişi şeir və hikayə yazmaq, ədəbi əsərləri oxumaq olub. Hazırda Tehranın bir sıra universitetlərində Azərbaycan türkçəsini, eləcə də zəngin tariximizi tədris edir. "Mişov" mədəniyyət kultürü dərnəyinin yaradıcısıdır. Dərnəyin təsis etdiyi "Mişov dağı" jurnalı 20 ildən çoxdur ki, Azərbaycan (latın qrafikasında) və fars dilində çıxır. Jurnalın təsisçisi və redaktoru A.Ağkəmərlidir. O, həm klassik şeir qəliblərində, həm də sərbəst formalarda şeirlər yazır.

Kibritçi qız

(Hans Andersendən iqtibas)

İlin son günləri, qışın şaxtası,
Qara bürünmüdü onun daxması.
Dünyada yox idi onun kimsəsi,
Nə ata-anası, nə bir yiyesi.

Sovmuşdu beş qışın şaxtasın yalqız,
Bir uçqun daxmada qalırdı o qız.
Yollardan yetənə ağız açırdı,
Ardınca düşərək sızqın qaçırdı -
Deyirdi:
Ay... ağa... xanım, ay... Xanım
Bir kibrit alınız!
Ucuzdurucuz
....Axi, mən acam... susuz
Kibritalınız!
Yoxmu insafınız?!!!
Gündüz kibrit satıb ömür sürdü,
Şaxta süngü kimi canı dəlirdi.